



Nº10

# Gövariçin

2001

ISSN-0207-4710

# CÜMLƏ ÜZVLƏRİ

Rafiq YUSIFOĞLU

## MÜBTƏDA

Cümlə yumruğa bənzər,  
Üstündə var beş barmaq.  
Kimdən soruşsan deyər:  
Mübtədədi baş barmaq.  
Onsuz günüm olmasın,-  
Xəbərə sirdaşam mən.  
Mübtədayam, mübtəda,  
Başlanğıcam, başam mən.  
Atalar deyib: olar  
Kişinin bir sıfeti.  
Hayanda olsam belə,  
Mən dəyişmərəm qəti.  
Adlıq haldan savayı  
Başqa hala düşmərəm.  
Cümlənin harasında  
Olsam da, dəyişmərəm.  
Cümlə üzvlərinin  
Ə'lasıyam, xasıyam.  
Cümlə bir ailədi,  
Mən onun başçısıyam.

## XƏBƏR

Bilmək isteyirsənə  
Mən cümlədə nəciyəm,  
Heç vaxt bunu unutma:  
Xəbərəm, xəbərciyəm.  
Həmişə, ömrüm boyu  
Dil-dodaqda gəzərəm.  
Mən cümlədə qayğıkeş  
Bir anaya bənzərəm.  
Çiynamə çox-çox ağır  
Bir yük götürürəm mən.  
Hər tərəfdən, hər yandan  
Xəbər gətirirəm mən.  
Məni tapsan, asanca  
Sən bir fikrə gələrsən.  
Mübtədanın hansı söz  
Olduğunu bilərsən.  
Məni tapa bilməyən  
Avaradı, fərsizdi.  
Xəbəri tanımayan  
Dünyadan xəbersizdi...

## TAMAMLIQ

Mən cümlədə işimi  
Dürüst, tam anlayıram.  
Sözü dəqiqləşdirir,  
Fikri tamamlayıram.  
Deyin, nə vaxt xəberin  
Köməyinə gəlmirəm?  
Təkcə adlıq, yiyəlik  
Halda ola bilmirəm.  
Tamamlığım, tamamlıq,  
İşimdən zövq alıram.  
Həm vasitəli, həm də  
Vasitəsiz oluram.  
Xəber mənə möhtacdı,  
Gözləri qalib yolda.  
Vasitəliyəm,  
yönlük,  
Yerlik, çıxışlıq halda.  
Tə'sirli haldayamsa,  
Vasitəsizəm demək.  
Fikrin ifadəsinə  
Hər vaxt edirəm kömək...

## TƏ'YİN

Mən həmişə öndəyəm,  
Haqqım çatır öyünəm.  
Əlamət bildirirəm,  
Tə'yinəm, mən tə'yinəm.  
Nitq hissəsi deyiləm,  
Mənə yaxşı-yaxşı bax.  
Sifətə oxşasam da,  
Cümlə üzvüyəm ancaq.  
Hansı bir cümlə üzvü  
Düzəlibse isimdən,  
Oluram onu tə'yin,  
Eləmək həvəsində.  
Cümlə üzvlərini  
Nura bələyənəm mən.  
Mübtəda şahdır, onu  
Tə'yin eləyən mənəm.

Rəssam MƏTANƏT



## ZƏRFLİK

Zərfliyəm, mən zərfliyəm,  
Özün çekir zərf niyə?  
Biz onunla qohumuq,  
Olsa da kökümüz bir,  
Hərənin öz yeri var,  
Deyilik ikimiz bir.  
Dediyməndən dönmərəm,  
Vurursunuz üz niyə?  
O nitq hissəsidirsə,  
Mən də cümlə üzvüyəm.  
Fe'lə xəbər dostumdu,  
İsimlərlə işim yox.  
Gah tərz, gah yer, gah zaman  
Bildirirəm, işim çox.  
Gah kəmiyyət oluram,  
Çoxluca gül dərirəm.  
Səbəb də bildirirəm,  
Məqsəd də bildirirəm.  
Xəbər havayı yera  
Çeviribmi üz mənə?-  
Onu izah edirəm,  
Möhtacdı baş üzv mənə.



# QIŞ NAĞILI

Z. TOPELIUS (1818-1898)  
Finlandiya

Finlandiyanın şimal meşələrinin dərinliyində iki nəhəng şam ağacı bitmişdi. Bu ağaclar o qədər qoca idilər, o qədər qoca idilər ki, heç kəs onların yaşını bilmirdi. Kimsənin ağlına gəlmirdi ki, bu ağaclar nə vaxtsa cavan olublar. Alçaq boylu ağaclar bu meşə nəhənglərinə altdan yuxarı həsədlə baxır və öz-özlərinə düşünürdülər ki, görəsən biz də bu boyda ağaclar ola biləcəyikmi?

Bu ağaclardan bir qədər kənarda balaca bir koma var idi. Bu komada kasib bir kəndli öz həyat yolداşı ilə yaşayırırdı. Onların Silvestr adlı bir oğulları, Silviya adlı isə bir qızları var idi.

Bir dəfə qarlı bir qış gündündə bacı-qardaş meşəni gəzməyə çıxdılar. Onlar axşamdan qurduqları tələnin yanına gələndə gördülər ki, tələlərin birinə bir dovşan, o birinə isə bir kəklik düşüb.

Dovşan və kəklik uşaqlara yalvardılar ki, onları meşəyə buraxsınlar. Uşaqların onlara rəhmi gəldi. Tələdən buraxılan dovşan dilə gəlib dedi:

— Podebrenibo sizə kömək edəcək.  
Kəklik də öz növbəsində dilləndi:

— Zatepitiçü sizə yar olsun!

Uşaqlar çəşib qalmışdılar. Çünkü bu əcaib sözləri birinci dəfə idi ki, eşidirdilər.

Birdən külək əsdi. Ağaclar bir-biri ilə danışmağa başladılar. Mə'lum oldu ki, Podebrenibo bir, Zatepitiçü isə digər ağacın adıdır. Uşaqlar söhbətdən öyrəndilər ki, ağaclardan birinin 350, o birinin isə 388 yaşı var.

Ağaclar ötən günlərini xatırlayıb həzin-həzin mahni oxumağa başladılar. Onların nəgməsi uşaqların çox xoşuna gəldi.

Elə bu vaxt onların ataları əlində balta ciğirin başında göründü. O, gəlib ağacları kəsmək istəyəndə uşaqlar yalvarıb qoymadılar. Ata başqa ağac kəsmək üçün meşənin dərinliyinə getdi. Elə bu vaxt qoca ağaclar dil açıb uşaqlara öz təşəkkürlerini bildirdilər. Dedilər ki, ürəyinizdən nə arzu keçirsə, deyin.



Rəssam  
Tofiq MƏMMƏDOV

Uşaqlar fikirləşdilər, fikirləşdilər, ağıllarına bir şey gəlmədi. Qardaş dedi:

— Qoy başımın üstündə həmişə günəş şüası olsun!

Bacı isə dedi:

— Mən isə istəyirəm ki, tezliklə qar ərisin, bahar gəlsin.

Elə o vaxtdan Günəş Silvestrin üzünə gülümseməyə başladı, Selviya isə hara baxırdısa, orda qar əriyir, ağaclar yarpaqlayırırdı.

Bir gün Kral Kraliça ilə öz meşəsini gəzməyə çıxmışdı. Qar-çovğun onları lap bezdirmişdi. Elə ki, onlar qocanın komasına yaxınlaşdırılar, çəşib qaldılar. Burada günəş nur saçır, ağaclar isə yarpaq, çiçək açırdı.

Oğlanla qız Kraliçanın çox xoşuna gəldi. Onları saraya aparmaq istədilər. Ancaq uşaqlar e'tiraz etdilər, öz sevimli ağaclarından ayrı yaşıya bilməyəcəklərini söylədilər.

Kral əmr etdi ki, ağacların yanında gözəl bir saray tiksinlər. Saray hazır oldu. Dünyanın heç bir yerdə belə gözəl meşəlik, belə gözəl bağ yox idi.

Təəccübülli idi. Həmişə camaata zülm verən Kral və Kraliça dəyişib tamamile başqa adam olmuşdular. Onlar heç kəsi cəzalandırmır, uşaqları şirniyyata qonaq eləyirdilər.

Aradan bir neçə il keçdi. Uşaqlar meşəyə, öz ağaclarının yanına getdilər. Həzin-həzin külək əsidi. Ağaclar baş-başa verib elə bir yanıqlı səslə oxuyurdular ki, dinləyən həstu başından gedirdi. Ancaq ağaclar öz mahnilərini axıracan oxuya bilmədi. Güclü külək onların ikisini də yerə aşındı. Onlardan birinin 355, o birinin isə 393 yaşı var idi.

Silvestr ilə Silviya ağacların yanına gəldilər və onların gövdələrini, budaqlarını siğallamağa başladılar. Qar əridi, yerdən çiçəklər baş qaldırdı. Tezliklə yerə uzanmış qocaman şam ağacları gül-ciçəyin içində görünməz oldu.

Coxdan, lap çoxdandır ki, mehriban bacı-qardaş haqqında heç nə eşitməmişəm. Yəqin ki, indi onlar da qocalıblar. Ancaq mən hər dəfə uşaq görəndə Silvestr ilə Silviyanı xatırlayıram. Elə sanıram ki, həmin sehrlili ağaclar təbəti sevən bütün uşaqlara mö'cüzəli bir qüvvə verib. Bir neçə gün bundan qabaq bir balaca oğlana və bir şeytan qızə rast gəldim. Tutqun hava o dəqiqə açıldı, günəş göydə gülümşündü, üzlərə təbəssüm qondu... Elə bil ki, qışın ortasında bahar gəldi, hətta divarın bir küncündə da yanın köhnə süpürgə də yarpaq açdı, çiçəklədi. Qızılğullər açıldı, şən torağaylar oxumağa başladılar.

## HÖRMƏ PAPAQ

İNGİLİZ NAĞILI

Hə, qulaq asın. Qədim zamanlarda varlı bir kişinin üç qızı var idi. Ata bilmək istədi ki, qızları onu nə qədər sevirlər. O, böyük qızından soruşdu:

— Sən məni nə qədər sevirsən?  
— Öz həyatım qədər, ata,- qız cavab verdi.

Ata ortancıl qızından soruşdu:  
— Qızım, bəs sən məni nə qədər sevirsən?

Qız cavab verdi:  
— Mən səni dünyalar qədər sevirməm, ata.

Ata ortancıl qızının da cavabından çox razı qaldı. Üzünü kiçik qızına tutdu:

— Mənim göyərçinim, sən məni nə qədər sevirsən?  
— Et duzu sevən kimi, ata.

Kiçik qızın cavabı atanı əsəbiləşdirdi.  
“Deməli, sən məni sevmirsən” — deyə onu evdən qovdu.

Kiçik qız evdən çıxıb az getdi, üz getdi, axırda gəlib bir bataqlığın yanına çatdı. O bataqlıq otlarından dərib özünə bir papaq toxudu. Onu başına qoyub yola düzəldi. Qarşısına gözəl bir imarət çıxdı. Qapını döyüb onlardan iş istədi, hər cür ağır iş görməyə hazır olduğunu söylədi.

Beləliklə, hörmə papaq qızı işə götürdüllər. O, gecə-gündüz yorulmaq bilmədən işləyir, heç kəsə şikayətlənmirdi.

Bir dəfə qız eştidi ki, qonşuluqda varlı adamlardan biri bal təşkil edib və bütün varlı, tanınmış adamları ora dəvət edir. Qulluqçulara da icazə verilirdi ki, gedib rəqsə baxsınlar. Ancaq hörmə papaq qız dedi ki, yorulub, ona görə heç hara getməyəcək.

Bütün qulluqçular gedəndən sonra qız libasını dəyişib bəzəndi və bala getdi. İnanın mənə, balda ondan gözəl xanım yox idi.



Təsadüfən hörmə papaq qızın ağasının oğlu da balda iştirak edirdi. O, bir könüldən min könülə qızı vuruldu, onunla rəqs etdi. Baş qarışan kimi qız aradan çıxıb evə gəldi və tez paltarını dəyişib, yatağına uzandı, hörmə papağını da üzünə qoydu. Səhərisi gün qulluqçular ona bala gələn qızın gözəlliyi haqqında danışdırılar. Dedilər ki, bizim ağamızın oğlu qətiyyən ondan gözünü çəkmirdi.

Qız yalandan özünü maraqlanan kimi göstərdi. Qulluqçular ona dedilər ki, bu axşam da bal olacaq, istəsən gedib həmin qızın gözəlliyyinə tamaşa edərsən.

Rəssam MƏTANƏT

Yemək hazır olandan sonra qız oğlanın ona bağışladığı üzüyü barmağından çıxarıb, xörəyin içində atdı.

Oğlan yeməyi yeyəndə qaşığına üzük gəldi. Tez qulluqçuları çağırıb dedi ki, aşbəzi yanına çağırın. O öyrəndi ki, xörəyi kim bişirib. Hörmə papaq qızı çağırdılar. O yenə də libasını dəyişib oğlanın yanına gəldi. Oğlan sevindiyindən bilmədi ki, nə etsin.

Tezliklə toy günü tə'yin olundu. Şəhərin ən hörmətli adamlarını, o cümlədən hörmə papaq qızın atasını da toya də'vət etdilər.

Təzə gəlin aşbəzi yanına çağırıb dedi:

— Təkcə et xörəyi hazırla, ancaq ona bir çımdık də duz vurma.

Toy günü gəlib çıxdı. Evləmə mərasimi qurtardıqdan sonra qonaqlar süfrəyə də'vət olundular. Ət olduqca dadsız idi. Hörmə papaq qızın atası dadsız tikələri ağızına qoya-qoya ah çəkdi.

Ondan nə üçün ah çəkdiyini soruşduqda dedi:

— Mənim bir qızım var idi. Bir dəfə ondan soruşdum ki, məni nə qədər istəyirsən. O mənə cavab verdi ki, et duzu sevən qədər. Mən acıqlanıb qızımı evdən qovdum. İndi görürəm ki, o məni o biri qızlarımdan çox sevmiş.

Bunu eşidən təzə gəlin özünü atasının üstünə atdı. Ata-bala qucaqlaşdırılar.

O zamandan onlar xoşbəxt yaşamağa başladılar.

İkinci gün də qız həmin qayda ilə gizlincə bala getdi, rəqsdən sonra kimsəyə sezdirmədən evə qayıtdı.

Üçüncü gün hörmə papaq qız ağasının oğlu ilə rəqs edəndə Oğlan ondan adını soruşdu. Qız bir kəlmə də cavab vermədi. Oğlan öz üzüyünü çıxarıb qızın barmağına taxdı. Qız yenə də fürsətdən istifadə edib hamidan əvvəl evə qayıtdı.

Bu, sonuncu bal günü idi. Ona görə həmin gözəl qızı görmək ümidi itirən oğlan xəstələndi. Qulluqçular ona yemək hazırlamaq istədilər. Hörmə papaq qız xahiş etdi ki, icazə verin ağaya mən yemək hazırlayım.

Tərcümə edib işləyəni  
R. ƏLİYEV